

*B*

YRDL


®

2004

**B A Ş K E N T**

R E S T O R A N

SƏHƏR YEMƏYİ





# Səhər YEMƏYİ

- Kərə yağı
- Bal
- Şokolad yağı
- Əncil mürəbbəsi
- Süzmə
- Ağ pendir
- Motal pendiri
- Gauda pendiri
- Ağ və qara zeytun
- Qaymaq
- Xiyar
- Pomidor
- Vetçina
- Panko ilə qızardılmış sosis
- Limon
- Portağal
- Çiyələkli yogurt
- Qatılaşdırılmış süd
- Kalzone pizza
- Sırniki desert
- Çay
- Meyvə şirəsi
- Çörək səbəti

## ƏSAS YEMƏKLƏR

SEÇİMƏ GÖRƏ

- Pomidor yumurta
- Yumurta qızartma
- Eggs benedikt
- Eggs Royal
- Fritata salmon


HƏR GÜN

SAAT 10:00 / 13:00

**QİYMƏT 2 NƏFƏR ÜÇÜN  
35 AZN**

# BREAK-FAST

10:00 / 13:00



## Əlavə

<b>Sırniki</b> (2 ədəd)	5 ₼
<b>Cottage Cheese Pancakes</b> (2 pieces)	
<b>Pomidor Yumurta</b>	6 ₼
<b>Traditional Egg with Tomato</b>	
<b>Salmon Fritata</b>	10 ₼
<b>Salmon Fritata</b>	
<b>Eggs Royal</b>	14 ₼
<b>Eggs Royal</b>	
<b>Eggs Benedikt</b>	10 ₼
<b>Eggs Benedict</b>	
<b>Göz Yumurta</b>	4 ₼
<b>Fried Egg</b>	
<b>Yağ</b>	4 ₼
<b>Butter</b>	
<b>Bal</b>	4 ₼
<b>Honey</b>	
<b>Qaymaq</b>	4 ₼
<b>Cream</b>	
<b>Kalzone</b>	5 ₼
<b>Calzone</b>	